

Bu sort Kazaxstanskıy 19 populyasiyasından kütləvi seçmə yolu ilə və populyasiya daxilində çoxillik əlamətlərin qorunub saxlanması metodu ilə (toxumçuluq yolu ilə) yaradılmışdır. 1995-ci ildə Respublikada rayonlaşdırılmışdır.

Böyük və uzun yarpaqlara malik orta ölçülü rozet əmələ gətirir. Yarpaqların lövhəsi nazik, hamar, zərif və yaşıl rənglidir.

Tezyetişəndir, cücərti alınandan texniki yetişkənliyə qədər (əsas zoğun hündürlüyü 15-20 sm olanadək) hava şəraiti və torpağın vəziyyətindən asılı olaraq 22-35 gün çəkir. Bu sort ən yüksək əmtəlik məhsulu mart yaz və sentyabr payız səpini müddətlərində verir. Belə ki, 1 kv.m-dən 3 kq-a qədər göyərti məhsulu əldə etmək olar.

Müxtəlif milli xörəklərin, salatların, həmçinin təzə halda və konservlərin hazırlanmasında istifadə etmək üçün nəzərdə tutulur.

Digər səbzə tərəvəz bitkiləri kimi, bu sortu da sarımsaq, soğan, xiyar, kartof, paxlalı və bostan bitkilərindən sonra əkmək olar. Sahələr

sələf bitki qalıqlarından və əlaq otlarından təmizləndikdən sonra hektara 25-30 t peyin cürüntüsü, 300-350 kq superfosfat, 100-150 kq kalium gübrəsi verilərək 25-30 sm dərinlikdə şumlanır. Yay-payız səpinlərində dərhal, yazda isə tarlaya çıxmaq mümkün olan kimi, sahələr malalanır, kultivasiya edilib, yumşaldılaraq səpinə hazır vəziyyətə gətirilir. Səpin müddətinə müvafiq olaraq sahələr 7-10 gün əvvəl hazırlanır.



Qeyd etmək lazımdır ki, Respublikamızın torpaq iqlim şəraiti burada bütün ilboyu açıq sahədə səbzə tərəvəzlərin səpilərək yetişdirilməsinə,

məhsul alınmasına imkan verir. Bu qəbildən də şüyüd bitkisini, onun Otello sortunu da dekabr, yanvar və fevral ayları istisna olmaqla digər aylarda səpmək, bütün ilboyu açıq sahədən təzə göyərti məhsulu əldə etmək olar.

Kiçik sahələrdə eni 1 m, uzunluğu sərbəst olan (10-20 m) ləklər düzəldilir, ləklərə toxum əl ilə (cərgələrin arası 10-15 sm qoyulmaqla) səpilir. Geniş sahələrdə isə traktorla 4-6 cərgəli lent üsulu ilə (cərgəarası 30-40 sm) səpin aparılır. Qeyd etdiyimiz kimi səpini martdan oktyabrın sonunadək aparmaq olar. Oktyabrın sonunda aparılan səpinlərdən alınan göyərti məhsulu torpaq-iqlim şəraitindən asılı olaraq növbəti ilin fevral-aprel aylarında yığılır. Bu bitkinin hektara səpin norması 20-25 kq təşkil edir.

Bitkilərə qulluq işləri torpağın yumşaldılması, əlaq otlarının təmizlənməsi, suvarma və yemləmədən ibarətdir. Bitkilərin hündürlüyü 15-18 sm olanda məhsul yığımına başlanılır.

Bitkilər kök boğazından bir qədər aşağıdan biçilir, yararsız yarpaqlardan və torpaqdan təmizlənir, 150-250 qramlıq dəstələr bağlanır, səliqə ilə yığılaraq satışa göndərilir. Bitkilərin əzilməsinə yol vermək olmaz.



Həm payız, həm də yaz-yay səpinlərindən toxum almaq olar. Lakin elit toxum almaq üçün səpinlər erkən yazda və ya payızda (oktyabrda) aparılır. Toxumluq məqsədilə bitkilər 10-20 sm ara saxlamaqla (50+20x10-20 sm) seyrəldilir. Yazda bu sort əsas gövdəsi 80-120 sm hündürlükdə toxumluq kollar, kolda I cərgə budaqlar olmaqla 20-24 ədəd iri çiçək çətri əmələ gətirir.



Bu toxumluq koldan 10-15, 1 m²-dən 140-160 q, hektardan isə 2000 kq-a qədər yüksək keyfiyyətli toxum almaq olar.



*Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu*



**Şüyüdün
OTELLO
sortu**

